

Əziz oxucular!

Tənimsiz ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşunas Mütəxəssis Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dönya dahlörünün, səmavi insanların və Azərbaycan mütləqəkləriinin altı mindən çox kamamlarını, aforizmlarını toplayıb, tərcümə etdiyib və "Sözdən yaranan incilər" adlı kitab kimi çap hazırlayırlar. 6 oktyabr 2022-ci il tarixdəki sayımdan başlayaraq həmin kamamları, aforizmları qəzetişimiz səhifələrində çap edirik. İnanıraq ki, sözdən yaranan bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürücək, gündəliyinizi yazacaqsınız.

Heydər Əliyev - 1923-2003-cü illər

Kəlamları

Heydər Əliyev nadir insanlardan biri idi ki, vaxtı zamanı çevirirdi və zamanı da millotinin, xalqının, ölkəsinin toloblorunu cavab verməyə tövsiyə edirdi. O, həqiqotun və tarixin sınaqlarından keçən, hər sinəda da itirdiyindən çox qazanan millotin gerçək Lideri idi. Azərbaycan tarixində Şah İsmayıllı Xətai, Məmməd Əmin Rosulzadə, Nəriman Nərimanov kimi ölkə rəhbərləri necə seviliş, ebdovişər Heydər Əliyev də həmişə sevilecek və xalqımızın yaddaşında ebdəti qalacaq. Həm onun müdrik həyat fəlsəfəsi daim böyük işləri ilə təsdiqlənib.

-Böyük siyasetçi kiçik hissələrə, xırda mənşətlərə bağlaşmamış olmaz.

-Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkini müxalifətdə durma-sın.

-Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.

-Həqiqi mənəviyyati milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydir.

-Tarix həmişə hər şeyi öz yerinə qoyur.

-Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlaysıv onları qoruya bilirsə, o zaman en kiçik dövlət belə en böyük memlekət qədər güclü olar.

-Azaqlıq və istiqlaliyyət hər bir xalqın milli sərvəti-dir.

-Başqasının fikrini hörmət etmek, ondan faydalı bir şey görmək qabiliyyəti hər bir adama lazımdır.

-Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.

-Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özüne məxsus olan yerini tapmalıdır.

-Heç kim ebdəti qəlib ola bilməz.

-Heç bir ölkə, en böyük bir ölkə de yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi seviyyədə inkişaf etdirə bil-məz.

-Kim ki, biliyindən, bacarığından artıq iddialar edir o, həmişə meglub olur.

-Dövlət, ölkə na qəder çox xalqı birləşdirse, bir o qədər zəngin olur, cənki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.

-İnsanların mənəvi sərvətlərinin hamusundan dinin fərqi ondardır ki, o, dini mənsubiyetindən asılı olmayaq həmişə insanları dostluğa, həmrəyliyə, birliliyə dəvət etmişdir.

-Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yeri-ni almır.

-Heç bir ölkəni özüne düşmən hesab etməməlisən.

-Hayatda şərafə, şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamaharlıqla vicdanlılığı hər bir kəs özü seçilir.

-Rüştətxorluq, oğrunu qəhrəman etmek öz xalqına xə-yənet etmekdir.

-Ədalətsizliklə edaleti bərpa etmek olmaz.

-İqtisadiyyatı güclü olan dövlət hər şeye qadirdir.

-Sülh danışqlarını cesətətə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.

-İlk işə başlayan şəxslərin üzərinə həmişə çox böyük, şərəfli vəzifələr düşür.

-Öz ana dili bilməyən adamlar şikət adamlardır!

-Ağlı olan yerdə zora ehtiyac yoxdur.

-Rüştətxorluq bizى içimizdən yeyir.

-Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat de-mekdir.

-Xalq həmişə mənəviyyat birləşdirmişdir. Cənki başqa osasaları nisbetən mənəvi osasalar daha üstündür.

-Müstəqilliyin əldə olunması nə qədər çotindir, onu saxlanılması, daimi, ebdə olmasından bundan da çotindir.

-Vəzifədən ötrü yaşayan adamlar bədbəxt adamlar-dır.

-Dövlət xalqın işi olmalıdır.

-Dövlət onun erazisində yaşayan əhalinin tematitçisi olmalıdır.

-Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur.

-Həqiqəti gizlətmək, həqiqətin üstünü basdırmaq ol-maz.

-Heç bir vətəndaş ictimai-siyasi həyata bigənə qalma-lıdır.

-Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, hem de ordunu daha qüvvəti edir.

-Dünyanın əmək mənasını quruculuqla, tibkib-yaratmaqla yaşıyib, inkişaf edib.

-Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dün-yə xalqları içerisinde fərqlənir. Bu xüsusiyyətlərdən on yüksək, on böyük mədəniyyətdir.

-Yüksek mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

-Mədəniyyət boşşəriyyətin topladığı on yaxşı nümu-nelerlər xalqları zenginləşdirir.

-Müstəqillik yolu qədər çətin yol yoxdur.

-Ölkələr arasında dostluq münasibətlərinin möhkəm-ləşməsi mədəniyyət və elm sahəsində əlaqələrin təsi-ri böyükdür.

-Xalq həmişə öz ziyanları, öz mədəniyyəti, öz elni ile tanınır.

-Xalq gələcək daim öz kökünü xatırlasın.

-Tariximizin hər sehfəsi, bizim üçün eziyidir.



Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğunu kimi qiymətləndirmək lazımdır.

-Tariximiz bizim üçün ders olmalıdır.

-Tarix heç neyi silmir.

-Xalq milli ohval-ruhiyə ilə milli mənlik zirvəsinə qalxırsa, onun başında duran adamlar isə öz şəxsi mənəfələrino görə xalqın başından basılsara, bax, bu, xalqın on ən böyük faciəsidir.

-Kimsə qarşı ədalətsizlik edilibse, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən de betərdir.

-Heç vaxt inanımızdan, dinimizden uzaqlaşmayaçaq-ğı və bu mənəvi mənbələrimizdən istifadə edərək gələ-ceyimizi quracaqı!

-Kimsənən bir vəzifədən tərbiyət etdiyi tövsiyələr, dərs, göstərdi-yi yolları paklılaşdırır, düzüdüyə, doğrulığı, sədəqətə, qəhrə-manlığə, cəsarətə, cosurluğa dəvət edən tələblərdir, töv-siyələrdir.

-Biz təbiətə qarşı zor işləde bilmərik.

-Cəmiyyətin golcək toraqqısı bir çox cəhətdən indi gəncərimizə nəyi və nece öyrətməyimizdən asılı ol-a-caqdır.

-Rəhbərlik etmək, yeni adamları öyrətmək və təbi-yələndirmək üçün gərek mənəvi haqqın olsun.

-İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan ebdə olacaqdır.

-Hamı bir boyda ola bilməz, hamının eyni fikri ola bilməz.

-Fikir müxtəlifliyi təbii hadisədir.

-Quran-Kərim Azərbaycanda Allahın yolu ilə get-meyim üçün məşədir.

-Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşa-dan, inkişaf etdirən onun dilidir.

-Dil böyük bir aləmdir.

-Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbəhdədir.

-Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti seviyyəsine qaldırmak xalqın qabaqcıl adamların, elm, bilik xadimlərinin fealiyyəti noticasında mümkün olur.

-Xalq azadlıq uğrunda mübarizə apararkən qurbanlar vermelidir. Kəməsində də belə olmuşdur, bu gün də belədir, gələcək də belə olacaqdır.

-Hər bir alım qiymətləndir. Ancaq nəzəriyyəni tocrübə ilə birləşdirən, fikirlerini təbii edə bilən və onlardan eməli noticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda götərən insanlar alımların sırasında xüsusi yer tuturlar.

-Görkəmlə şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirler.

-Demokratiya insanların şüurunda döyişiklik deməkdir. Bu döyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir.

-Vətən mühərabəsi bütün xalqları, hər bir vətəndaşın şərəf və namusunu qorumaq üçün aparılan mühərabədir!

-Ziyalıların, mədəniyyət xadimlərinin hərəkətini qaldırmak lazımdır.

-Ziyalılıq küləvi ola bilməz. Alım, şair, bəstəkar, rəssam, yazıçı, artist - bunlar fitri istədə malik olan nadir adamlardır.

-Milli azadlıq nail olmaq üçün milli oyanış, milli dır-çeliş, milli ruhun canlanması lazımdır.

-Vətənpərvərlik insanların daxilindəki duygulardır. Əgor bunlar yoxdrusa, o insan mənəviyyatıdır.

-Gərekən Vətənə nobzı ilə vurun.

-Təqnid həmişə işo kömək edir.

-Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevril-məlidir!

-Dövlət o zaman sarsılar ki, cinayətkar cızasız qalsın, toqsızlış şəxs cazalandırılsın.

Heydər Əliyev təhsil haqqında

-Təhsil millətin geleceyidir.

-Təhsil her bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fealiyyətinin müsbət bir sahəsidir.

-Bizdə təhsil çox inkişaf edib. Azərbaycanda demok olar ki, təhsil almayan adam yoxdur.

-Mən dünyada müəllimlikdən yüksək ad tanırmam.

-Bizim həririmiz elmi dərocməzindən, biliyimizdən, təhsil soviyyətindən asılı olmayıraq. bütün nüfisiyyətlərimizə görə məktəb, müəllimə borcluyuq.

-Mon Azərbaycanın sade vətəndaşımı. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad mətəlli-milikidir.

-Mon Azərbaycanın sade vətəndaşımı. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad mətəlli-milikidir.